

# 28 MAY MÜSTƏQİLLİK GÜNÜDÜR!



İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan-İrəvan mahali, Göyçə mahali, Zəngibasar mahalı tarixi Azərbaycan torpağıdır.

Heydər ƏLİYEV

Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpağında yaranıb. Zəngəzur, Göyçə mahali, İrəvan bizim doğma torpaqlarımızdır. Biz qayıdacaqıq.

İlham ƏLİYEV

BİR PARÇA DAŞ VƏTƏNDİR!

Mahirə NAĞIQIZI

# YURDUN SƏSİ

Nº 08 May 2025-ci il

"1918-ci ildə Azərbaycan Respublikasının ərazisi 114 min kv. kilometr olub. İndi isə 86 min kv. km-dir. Gör əlimizdən nə qədər torpaqlar gedib. Əşrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini eks etdirib. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparıb. Ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qoruyub, onun yolunda canlarını və övladlarını qurban verməkdən belə çəkinməyiblər. Təəssüf ki, biz bu ənənələri unuduruz. Buna artıq dözmək olmaz. Ona görə də təklif edirəm ki, bir Dağlıq Qarabağ məsəlesi yox, bütün 1920-ci ildən indiyədək Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq-hesabı aparılsın. Hansı dövrdə, hansı sərhəd sahəsində hansı torpaqlar verilib? Bu torpaqların hansı qərarlarla, kim tərəfindən verilməsi



Heydər  
Əliyev  
102

müəyyən olunsun. Və biz Ermənistana qarşı artıq müdafiə mövqeyində yox, hücum mövqeyində duraq və burada depu-

tatların dediyi kimi, o torpaqların geri qaytarılması üçün mübarizə aparaq. İndi biz mübarizəyə keçməliyik və mən də bu

mübarizəyə hazırlam. Əgər deputatlar razı olarsa, bizim sessiyamız Ermənistani təcavüzkar dövlət adlandırı-malıdır. Biz bu barədə xüsusi qərar çıxarmalı və onu bütün dünyaya bəyan etməliyik, Soruşular ki, o torpaqları kim verib? Mən təklif edirəm ki, aydınlaşdırılsın. Eyni zamanda arayış verə bilərəm ki, 1969-cu il 14 iyuldan (mən başa düşdüm, o suali mənə niye verdilər), Azərbaycana rəhbərlik etdiyim dövrdən, 1982-ci ilin dekabrına qədər Azərbaycan ərazisindən bir qarış da olsa, Ermənistana torpaq verilməyib. Mən buna cavab verirəm və özümü çox xoşbəxt hesab edirəm ki, o dövrdə ermənilərin torpaq iddialarının qarşısını ala bildik".

Ulu Öndər Heydər Əliyevin  
Azərbaycan Respublikası Ali Sovetinin  
birinci sessiyasından çıxışından,  
05.02.1991

## "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının alılıyinin mühüm şərti kimi"

**21** may 2025-ci il tarixində  
Türkiyənin Ankara şəhərində Qərbi Azərbaycan İcmasının və "Azərbaycan-Türkiyə Evi" İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdəşlığı ilə "Qərbi Azərbaycana Qayıdış İnsan Hüquqlarının Alılıyinin Mühüm Şərti Kimi" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransa Azərbaycan və Türkiyədən 250-ə yaxın iştirakçı, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdürü Ədalət Vəliyev, Türkiyənin Ədalət və İnkışaf Partiyası sədrinin birinci müavini Efkan Ala, sədr müavini Zafer Sırakaya, Türkiyə Büyük Millət Məclisinin (TBMM) komitə sədrleri, sədr müavinləri və digər üzvləri, dövlət qurumlarının nümayəndələri, universitet rektörleri, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri qatılıb.

Konfrans Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın və Türkiyənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.



Sonra Qərbi Azərbaycan həqiqətləri və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, Qərbi azərbaycanlıların ləyaqətli şəkildə geri qayıdışı ilə bağlı Qərbi Azərbaycan Televiziyası tərəfindən hazırlanmış film nümayiş etdirilib. Tədbirin açılışında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdürü Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub və Türkiyədə belə bir tədbirin keçirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edərək, konfransın işinə ugurlar arzulayıb.

Daha sonra Ədalət və İnkışaf Partiyası sədrinin birinci müavini, TBMM-nin üzvü Efkan Ala Qərbi Azərbaycanla bağlı Türkiyədə ilk belə konfransın keçirilməsinin tarixi əhə-

miyyətindən danışıb.

Konfrans öz işini panel müzakirələrlə davam etdirib. Qərbi Azərbaycanın tarixinə bəhs edən birinci panel türkəyəli tarixçi, Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin Tarix İnstitutunun direktoru prof. dr. Kamal Ciçəyin moderatorluğu ilə baş tutub. Paneldə tanınmış tarixçi professorlar İlbor Ortaklı, Aygün Attar, Tufan Gündüz, Okan Yeşilot və İbrahim Ethem Atetur çıxış ediblər.

TBMM-in Qadınlar və Kişi arasında İmkan Bərabərliyi Komissiyasının sədri Çiğdem Erdoğanın moderatorluğu ilə "Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər" mövzusunda baş tutan ikinci paneldə TBMM-in Komissiya sədrleri Vedat Bilgin və Derya Yanık, TBMM-in üzvü Zeynep

Yıldız, professorlar Cavid Abdullazadə, Yaşar Sarı və Muhamrem Kılıç çıxış ediblər.

Panellərin sonunda iştirakçılarla təşəkkürnamələr təqdim edilib.

Konfransın bağları sessiyasında Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcması İdare Heyətinin sədri Əziz Ələkbərov, TBMM-in üzvü, Ədalət və İnkışaf Partiyası sədrinin müavini Zafer Sırakaya, Milli Məclisinin deputatı, "Azərbaycan-Türkiyə Evi" İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı və TBMM-in üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım çıxış ediblər.

Sonda konfrans iştirakçıları adından tədbirin yekun sənədi qəbul edilib, həmçinin birgə foto çəkdirilib.

# “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına

**Hörmətli konfrans iştirakçıları!**

Sizi – “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda Ankara şəhərində keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi-qəlbdən salamlayır, bu mühüm tödbirə ev sahibliyi edən dəst və qardaş Türkiyə Respublikasına böyük təşəkkürümüz bildirirəm. Azərbaycan və Türkiyə nümayəndələrinin bir araya gəldiyi bu konfrans regionumuzda sülhün, ədalətin və insan hüquqlarının bərqərar olmasının yolunda çox əlamətdar hadisədir. Azərbaycan və Türkiyə arasında müttəfiqlik və qardaşlıq münasibətləri, hər iki ölkənin beynəlxalq hüquq prinsiplərinə sadıqlı bölgədə sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır.

Çox töessüf ki, silahlı münaqişələr və irqi ayrı-seçkilik nəticəsində milyonlarla insan öz doğma yurdlarından didərgin düşərək qəçqinliq həyatı yaşıyır. Xüsusi olə, Birinci Dünya müharibəsi dövründə və ondan sonra erməni radikalizmi və ekstremizmi Azərbaycan xalqını misli görülməmiş müsibətlərə düşər etmiş, nəticədə yüz minlərlə soydaşımız öz dədə-baba torpaqlarından zorla çıxarılmış, kütlövi qətl və qırğınlara məruz qalmışdır.



Qərbi Azərbaycanda – Ermənistən ərazisində 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilmiş və beləliklə, Ermənistanda bir nəfor belə azərbaycanlı qalmamışdır. Bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsinin onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi möqsədə də xidmət etmişdir.

Ermənistən minilliklər boyu Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin mədəni irlərini, qədim yaşayış məskənlərini, məscidlərini, ziyanatgahlarını və qəbiristanlıqlarını məhv etmişdir. Ermənistən bu destruktiv addımları həmin ərazilərdən Azərbaycan xalqının izini silmək və regionun tarixini yenidən yazmaq möqsədi daşımışdır.

2020-ci il Vətən müharibəsində qazanılmış şanlı Zəfer, 2023-cü ildə suverenliyimizin tam bərpası, hazırda Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz evlərinə qayıdışı Qərbi azərbaycanlılarında da böyük ruh yüksəkliyi yaratmış və onların da ha mütəşəkkil qaydada fəaliyyət göstərməsinə imkan vermişdir.

Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq gündəliyə daxil edilmişdir.

Qərbi Azərbaycan İcmasının beynəlxalq hüquqa uyğun dinc təşəbbüsleri təqdirəlayiqdir və dünya ictimaiyyəti tərəfindən dəstəklənir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistəndəki dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtidir.

Təəssüf ki, Ermənistən cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, “böyük Ermənistən” xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur. Ermənistən qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus mədəni irlərə bərpası və qurunması üçün addımlar atmalı, bu məqsədlə UNESCO-nun monitorinq missiyasına icazə verməli, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalıdır. Ermənistən Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdularına dönə bilmələri ilə bağlı aydın mövqə ifadə et-

melidir. Bu məsələ ilə əlaqədar Ermənistən rəhbərliyinin İcmasının nümayəndələrini qəbul etməsini gözləyirik.

Xüsusi olaraq vurgulamaq istərdim ki, Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistəna qarşı ərazi iddiası demək deyildir və Ermənistən həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdularına döncək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti de verilməlidir.

Hesab edirik ki, Qərbi Azərbaycanla bağlı dünya ictimaiyyətinin məlumatlılığının artmasına xidmət edən bu beynəlxalq konfrans soydaşlarımızın öz doğma torpaqlarına qayıdışına önəmli töhfə verəcəkdir.

İnanıraq ki, Qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdularına qayıdaq və bölgədə davamlı sülh bərqərar olacaqdır.

Sizə ən xoş diləklərimi çatdırır və konfransın işinə uğurlar arzulayıram.

**İlham ƏLİYEV,  
Azərbaycan Respublikasının  
Prezidenti**

Bakı şəhəri, 19 may 2025-ci il

## “Zəngəzur - yurdum mənim”



**ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dozent Könül Həsənova Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatlığı ilə Kəngərli Rayon Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin Qərbi Azərbaycana həsr etdiyi “Zəngəzur - Yurdum Mənim” adlı tödbirdə iştirak etmişlər.**

Tədbirin giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin rəhbəri Elbrus İsayev qeyd etmişdir ki, bu gün xalqımız öz tarixinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmişdir. Uzun illər giz-

li saxlanılan, zaman-zaman təhrif edilmiş hadisələr özünün əsl mahiyyətini və qiymətini alır.

Qərbi Azərbaycan İdarə Heyətinin üzvü, Keşkənd rayon İcmasının sədri, professor Mahirə Hüseynova çıxış edərək qeyd etmişdir ki, toponimləri və folklor nümunələrini öyrənməklə Qərbi Azərbaycan torpaqlarının tarixən Azərbaycan türklərinə məxsus olduğunu sübut etmək mümkündür, yüzlərlə bu xüsusda olan yer adlarını, tarixi faktları saxtalaşdırmaq heç nəyi dəyişmir.

Tədbirin bəddi hissəsində Kəngərli Rayon Çalxanqala Kənd Uşaq Musiqi Məktəbinin əsən Zəngəzurdan olan müəllim və şagird heyətinin ifasında “Dəraləyəz”, “Tarantella”, “Sarı gəlin”, “Sirli bağ”, “Azərbaycan”, “Dilican” və digər musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılıqlılaşdırılmışdır.

## Qərbi Azərbaycanın xalçaçılıq sənəti

*Hələ qədim zamanlardan xalça sənəti xalqımızın sərvətlərindən biri olub. Azərbaycan xalçasının incəliklərini təsvir etmək, bu inanılmaz sənət əsərinə tam uyğun gələn təriflər tapmaq çotindir. Azərbaycan xalçası hər kəsi ilk baxışdan sevdirir və ovsunluyur. Xalqın sevdiyi bu sənət növü əsrlər boyu diqqətlə nəsildən-nəslə ötürüllür.*

Azərbaycan həmisi zəngin təbii ilə məşhur olub: gur çayları, yaşıl çəmənləri, dağları, ekzotik bitkiləri. Təbii bütün bu hədiyyələri xalçanın rəng palitrasında öz eksini təpib. Azərbaycan sənətkarları qədim zamanlardan xalça yaratmaq üçün yalnız təbii saplardan və ölkəmizdə zəngin olan təbii boyalarдан istifadə etmişlər.

Azərbaycan xalçası müxtəlif növ və yarımnövli ilə seçilir. Hər biri öz xalçaları ilə məşhur olan müxtəlif “məktəblərin” mövcudluğunu da qeyd etmək lazımdır. Bunlar Qarabağ məktəbi, Naxçıvan, İrəvan, Təbriz, Ərdəbil, Qazax, Gəncə, Şirvan, Quba, Bakı məktəbləridir.

Azərbaycan dövləti olan İrəvan xanlığı dövlət tarixində mühüm rol oynamış türk Qacarlar nəslindən olan xanlar tərəfindən idarə olunurdu. Xanlığın bütün idarəciliq sistemi, ictimai-siyasi, mədəni-iqtisadi həyatı, burada yaşayan əhalinin möisət mədəniyyəti Azərbaycanın minillik ümumi inkişaf tarixinin tərkib hissəsidir. İrəvan xanlığı, öz inkişaf xüsusiyyətlərinə görə, o dövrdə mövcud olmuş digər Azərbaycan xalqlarından heç də fərqlənmirdi. Bu-

rada yaşayanların möisətində xalça və xalça məmulatları əsas yer tuturdu. Qərbi Azərbaycanda müxtəlif ölçülü xalça və kilimlərlə yanaşı, namaz xalçaları, yəhərlər və başqa toxunmuş məmulatlardan da istifadə olunurdu. Parlaq rənglər bu bölgənin xalçalarının əsas fərqləndirici xüsusiyyətidir. Xalçaların naxış və kompozisiyalarının seçimində yerli əhalinin dünyagörüşü, miflik baxışları, inancları mühüm yer tutmuş və onlarda öz əksini tapmışdır.

İrəvan xalça qrupunun tarixi xüsusi məraqıldır. İrəvan xalçaları ağır, yumşaq və parlaq yunlu, yüksək xovlu olması ilə seçilirdi. Azərbaycanın müxtəlif xalçaçılıq məktəbləri ilə six əlaqəsi duyulan İrəvan xalçalarının bu ərazidə yaşayan insanların əsas düşüncə və həsslerinin müstəvisi kimi çıxış etdini söyləmək olar.

Qərbi Azərbaycan ərazisində toxunan xalçalar sənətkarlıq imkanlarına, toxunma texnologiyasına, rəng-naxış kompozisiya həllinə görə, sərti olaraq, mahallar üzrə aşağıdakı qruplara ayrılib:

- I qrup: Ağbabə, Şörəyel mahalları;
- II qrup: Loru, Pəmbək mahalları;
- III qrup: Şəmşəddin mahalı;
- IV qrup: Göyçə mahalı;
- V qrup: Gərnibasar, Vedibasar mahalları;
- VI qrup: Zəngibasar, Sərdarabad mahalları;
- VII qrup: Qırxbulaq, Əşterək mahalları;
- VIII qrup: Aparan, Dərəçiçək, Talın mahalları;

(Davamu səh.3-də)



*Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bayan edib ki, Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdış hüququ bəyənəlxalq hüquqla qorunan əsas insan haqlarından biridir. Dövlət başçısı bu məsələni həm yerli, həm də bəyənəlxalq platformlarda qaldıraraq Ermənistani tarixi ədalətsizliyi son qoymağa çağırıb. Müzəffər Ali Baş Komandan dəfələrlə çıxışlarında qeyd edib ki, biz tarixi torpaqlarımızı unutmamalıyıq və unutmurug: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi ırsını silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünkü tarix var, sənədlər var, xəritələr var.*

...Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistən ərazisində tarix boyu Azərbaycan xalqı yaşayır. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır".

Bu mövqeyin ardicil şəkildə təbliği və əsaslandırılması məqsədilə Qərbi Azərbaycan İcması tərəfindən məqsədönlü işlər görülür, ali təhsil müəssisələrinin, araşdırımlar mərkəzlərində, elmi-tədqiqat institutlarında tarixi faktlar üzə çıxarılar, elmi dairələrdə müzakirələr aparılır. Onlardan biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzərə prorektörlüyü nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırımlar Mərkəzinin fəaliyyəti barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Lindsi Snel "X" platformasında yazır ki, Azərbaycanda müasir Ermənistən ərazisini öyrənmək üçün "Qərbi Azərbaycan Tədqiqat və Türkologiya Mərkəzi" açılıb. Mərkəzdə azərbaycanlı müəllimlər "Qərbi Azərbaycan həqiqətlərini tələbələrə çatdırmaq yolları" təqdiməcək. O, qeyd edib ki, Azərbaycan hökumətinin dəstəklədiyi təşkilatın ofisində Ermənistənin saxtalaşdırılmış xəritəsi asılıb və

zidir. Bu elmi mərkəz bəzi dairələr, xüsusilə ermənipərest media və şəbəkələr tərəfindən dezinformasiyalara hədəf alınıb. Belə ki, amerikalı jurnalist Lindsi Snel və ona istinadən Ermənistən mətbuatı ADPU-nun Beynəlxalq əlaqələr üzərə prorektörlüyü nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırımlar Mərkəzinin fəaliyyəti barəsində həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Lindsi Snel "X" platformasında yazır ki, Azərbaycanda müasir Ermənistən ərazisini öyrənmək üçün "Qərbi Azərbaycan Tədqiqat və Türkologiya Mərkəzi" açılıb. Mərkəzdə azərbaycanlı müəllimlər "Qərbi Azərbaycan həqiqətlərini tələbələrə çatdırmaq yolları" təqdiməcək. O, qeyd edib ki, Azərbaycan hökumətinin dəstəklədiyi təşkilatın ofisində Ermənistənin saxtalaşdırılmış xəritəsi asılıb və

### "Bizim mərkəz elmi araşdırılmalara söykənən həqiqətləri üzə çıxarıb"

həmin xəritədə erməni toponimləri Azərbaycan toponimləri ilə əvəz edilib. Qondarma Qərbi Azərbaycan İcması 2023-cü ilin noyabrında Naxçıvanda "Qərbi Azərbaycan"la bağlı festival keçirib və bunu müasir Ermənistən ərazisine "qayıtməq" yolunda adımlı adlandırdı. Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ATƏT PA-nın sədri Pia Qauma ilə görüşündə İrəvanı azərbaycanlıların "Ermənistana qayıtməq" hüququnu rədd etməkdə ittiham edib".

Məsələ ilə bağlı Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynovanın mövqeyini öyrəndik.

**- Mahirə xanım, Lindsi Snel mərkəziniz haqqında dezinformasiyalar yayaraq dünya ictimaiyyətinin diqqətini əsl məhiyyətdən uzaqlaşdırmaqla bir surə fikirlər səsləndirib. Bunuyla bağlı nə deyə bilərsiniz?**

- Əslində, bu cür hückumlar gözləniləndir. Çünkü biz illərlə susdurulmuş tarixi faktları gün işığına çıxarıraq. Fəaliyyətimizdə qərəz, təbliğat deyil, tarixi ədalətin bərpası amali var.

Görürük ki, ADPU-nun Beynəlxalq əlaqələr üzərə prorektörlüyü nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırımlar Mərkəzinin fəaliyyəti Ermənistən təşviş doğurur, davamlı olaraq bizim fəaliyyətimiz barədə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Güya mərkəzdə saxta xəritə düzəldilib və erməni

toponimləri dəyişdirilib.

Biz yaxşı bilirik ki, bugünkü Ermənistən dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. Bu, tarixi həqiqətdir. Tarixi sənədləri aşdırarkən İrəvan xanlığında yaşayanların əksəriyyətinin azərbaycanlılar olduğu göstərilir. Və o da məlumdur ki, Zəngəzur mahalı Azərbaycandan zorla qoparıldıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu. Amma biz əminik ki, çox tezliklə bu ədalətsizliklər aradan qaldırılacaqdır.

Bizim ADPU-nun Beynəlxalq əlaqələr üzərə prorektörlüğü nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırımlar Mərkəzinin fəaliyyəti ilə bağlı səsləndirdilən fikirlər əsassızdır. Deyərdim ki, bu, tamamilə yanlış və manipulyativ yanaşmadır. Biz pedaqoji yönümlü ali təhsil müəssisəsi olaraq, müəllimlərimizin, eyni zamanda böyüməkdə olan gənc nəşlin Qərbi Azərbaycanla bağlı yalnız tarixi və elmi mənbələrə əsaslanaraq ətraflı məlumat almalar üçün metodik materiallar təqdim edirik. Düşünürəm ki, bu, normal qəbul edilən bir təhsil yanaşmasıdır. Tarixi sənədlərə əsaslanaraq Qərbi Azərbaycanın demoqrafik, etnoqrafik, mədəni və sosial strukturlarını aşdırırıq.

Biz heç bir xalqı hədəf almırıq, sadəcə öz xalqımıza tariximizi, əzəli torpaqlarımız barədə məlumatları doğru şəkildə çatdırmağa çalışırıq. Və ermənilərin təşvişinə də heç bir əsas yoxdur. Bizim mərkəz elmi araşdırımlarla söykənən həqiqətləri üzə çıxarıb.

**- Bəs Lindsi Snelin "Qərbi Azərbaycan həqiqətlərini müəllimlərə öyrətmək" kimi təqdim etdiyi iddia nə dərəcədə doğrudur?**

- Bəli, biz pedaqoji universitet olaraq, təbii ki, müəllimlərə istiqamət veririk. Ancaq bu istiqamət bir təbliğat deyil, tarixi həqiqətlərin düzgün təqdimidir. Məqsədimiz gələcək nəsillərə öz tarixini doğru çatdırmaqdır. Lindsi Snelin yazdığı kimi "erməni toponimlərinin dəyişdirilməsi", "saxta xəritələr" kimi iddialar tam əsassızdır. Qeyd etdiyim kimi, biz bəyənəlxalq elmi prinsiplərə əsaslanan işlər görürük və hər sənədimizə sübütler yanaşırıq.

**- Ermənilər bu mərkəzin fəaliyyətini sanki Qərbi Azərbaycana qayıdışın ideoloji bazası kimi təqdim edirlər. Bu na münasibətiniz necədir?**

- Əgər insan öz ata-baba yurduna qayıtmak istəyirsə, bu niyyət necə təhlükəli ola bilər? Heç kimin torpağında gözümüz yoxdur. Amma bizim haqqımız olan torpaqlara - İrəvana, Göyçayə, Zəngəzura qayıtmaq niyyətimizi də gizlətmirik. Fikrimə, həm tarixi, həm də hüquqi baxımdan bu bizim haqqımızdır. Və dünya ictimaiyyəti də Qərbi Azərbaycan haqqında həqiqətləri bilməlidir. Bizim fəaliyyətimiz də məhz bu həqiqətlərin üzə çıxarılmasına yönəlib.

Gördüyünüz kimi, biz dinc və ləyaqətli formada öz yurdumuza qayıtmaq istəyirik. Bizi bu yoldan heç kim döndəre bilməz.

## Qərbi Azərbaycanın xalçaçılıq sənəti

olan səyyahlar yerli əhalinin qoyun saxlaşdırılmasını və həmin yunları əyirib, boyayıb xalça, palaz, çul, qış geyimləri toxuduqlarını qeyd ediblər. Bu da onu bir daha sübut edir ki, bu ərazi lərde əzəldən azərbaycanlılar yaşayır. Çünkü tarixən qoyunçuluqla məşğul olmayan ermənilər xalça, kilim, palaz, şəddə, eləcə də digər toxuculuq məməlumatlarının meydana gəlməsində rol oynaya bilməzler.

Orta əsrlər dövrü qədim Azərbaycan xalçaçılıq sənətinin inkişaf etdiyini sübut edən mühüm qaynaqlar da mövcuddur.

XVI-XVII əsrlərde yaşayan məşhur rəssam və səyyahlar öz əsərlərində Azərbaycan xalçalarını təsvir etmişlər. Bu baxımdan, Venesiya taciri və tədqiqatçısı Marko Polonun, ingilis səyyahi Antoni Cenkinsonun, alman səyyahi Yan Streysin, Macar rəssamı Hans Memlinqin, alman rəssamı Hans Holbeininin və b. adlarını çəkmək olar.


Ölkəmizin mədəni ərisini bəyənəlxalq səviyyədə erməniləşdirməyə növbəti dəfə cəhd göstərən Ermənistən tərəfi 16 oktyabr 2023-cü ildə Vyana Beynəlxalq Mərkəzində təşkil olunmuş sərgidə bizim xalçaları özünükü ləşdirməyə və erməni xalçaları kimi təqdim et-

məyə çalışıb. Bizim səfirlilik və nümayəndələrin rəsmi etirazından sonra xalçaların Azərbaycanın Qarabağ, Qazax və Şirvan bölgələrinin klassik xalça kompozisiyaları əsasında toxunmuş "Çələbi", "Xətai", "Qasımışağı", "Malibəyi", "Bəhmənli", "Borçalı" xalçaları olması sübuta yetirilmişdir.

Beləliklə, İrəvan qrupu xalçalarının tarixi etnoqrafik, sənətkarlıq baxımdan təhlili onların Azərbaycan mədəniyyətinin ayrılmaz tərkib hissəsi, tarixi keçmişimizin əvəzsiz yadigarı olduğunu bir daha təsdiq edir.

Azərbaycanın dünya miqyasında tanınmasında onun mədəniyyətinin, o cümlədən xalçaçılığın inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da böyük rolü vardır. Onun səyləri sayosunda 2010-cu il noyabrın 16-da Azərbaycan xalçaları YUNESKO-nun "Qeyri-maddi mədəni əris" siyahısına daxil edilmişdir.

Cənab Prezidentin dediyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər, Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi ırsını silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünkü tarix var, sənədlər var, xəritələr var. Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ məsələsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur.



Dosent Dəyanət Musayev,  
ADPU-nun Beynəlxalq  
əlaqələr üzərə prorektörlüyü  
nəzdində Türkoloji mərkəzin  
Türk tarixi bölməsinin müdürü

(Əvvəli sah.2-də)

IX qrup: Zəngəzur mahalı;  
X qrup: Dərələyəz mahalı;  
XI qrup: İrəvan şəhəri.

Ümumilikdə, İrəvan xanlığının həyatında mühüm rol oynayan sənətkarlıq müxtəlif sahələri özündə ehtiva edirdi. Azərbaycanlıların ənənəvi sənətkarlıq sahələri olan toxuculuq və dulusçuluq bütün Qərbi Azərbaycan boyunca geniş yayılmışdır. Xalça, palaz istehsalı xüsusi ilə seçilirdi. Həmin dövrlərdə bu ərazilərdə

# Qəlbimizdə qalan arzular

**Sonuncu dərs**

1988-ci ilin payızı sanki əvvəlki illərin payızına bənzəmirdi. Yazda, yayda əkilən əkinlərin məhsulu pəyizda toplanır, sevinclə qışa tədarük görülür, nədən əskiklik vardısa, insanlar onu tamamlamayaq çalışırlar. Amma bu payız sanki baş verəcək kədərləri hadisələrin havasını insanlara duyururdu. Böyüklərin üzü əvvəlkitək gülmürdü. Elə bil Qərbi Azərbaycanın Loru mahalının Kalinino rayonunun azərbaycanlı əhalisinin böyüklərinin ürəyinə vətəndə sonnunu payızı yaşıdlıqları dammıdı.

Mən Kalinino rayonunun Kuruqlaya-Şiška (Malakan) kəndində anadan olmuşam. Atam yol qəzası nəticəsində dünyasını dəyişəndən sonra 8 aylığında babam məni özünü yaşadığı Evli kəndinə apararaq, öz himayəsində böyüdüb.

İndiyə qədər gözümün qabağından getmir. 1988-ci il noyabrın 22-si, həftənin ikinci günü idi. Evli kəndində 8-ci sinifdə oxuyurdum. Zəng içəri vurulmuşdu. Sinifdə əmək tolimi dərsini tədris edən Hümbət müəllimin yolunu gözləyirdik. Cox keçmədi ki, Hümbət müəllim qoribə bir halda sinfə daxil oldu. Salam verdikdən sonra ağır-ağır nəfəs alaraq dedi:

- Bu gün dərs olmayıacaq. Hami kitab-dəftərini götürüb evinə getsin.

Başa heç nə demədi. Düzü nə baş verdiyini anlamadıq. Şagird dostlarımla məktəbdən ayrılanla ağlımiza da gəlməzdə ki, bu vətənimizdə bizim sonunu dəfə məktəbdən evə qayıtdığımız gün olacaq. Həmin gün biz 8 il ayaq döydümüz məktəbimizlə vidalaşdıq.

**Evlilərin evsiz qaldığı gün...**

Hər şey bizə yuxu kimi gəldirdi. Sanki hamı harasa tələsirdi. Rayon mərkəzində yaşayan soydaşlarımızdan da kəndə gələnlər var idi. Hami Kalinino rayonuda yaşayan 90 yaşlı Məhəmməd kişi və onun şücaətinən dən dənmişdi. Hadisənin qısa məz-



Vüqar Hacıyev

munu belə idi: Məhəmməd kişi əlində tapança ilə evinə hücum edən erməni daşnaklarına qarşı son nəfəsinə qədər müqavimət göstərmişdi. Bu hadisə Kalinino rayonunda yaşayan bütün soydaşlarımızı təsirləndirmişdi. Yaşadığım Evli kəndində insanlar həyacan içərisində idilər. Tez-tez erməni vəhşiliyi ilə bağlı xəbərlər yayılırdı. Hətta deyirdilər ki, erməni daşnakları Evli kəndinə də hücum planlaşdırırlar. Kənddə heç kimin əli işə-güçə yatmadı. Üfüqdə yaxşı heç nə görünmürdü. Nəhayət kəndin ağsaqqalları belə qərara gəldilər ki, kişilər öz ailələrini Gürcüstanın Borçalı mahalından Başkeçid rayonunun Saatlı və Muğanlı kəndlərinə, nisbətən təhlükəsiz yerə aparsınlar. Belə də etdirilər. Qonşu Kuruqlaya-Şiška kəndlərindən anam və qardaşım da qismən təhlükəsiz hesab olunan Kalinino rayonunun Dəmirçilər kəndinə gəlməsdilər. Həmin vaxt gecə saatlarında Qarakilsə kəndindən erməni düşəkləri Kuruqlaya-Şiška kəndinə gələrək, Qurbanovlar ailəsinin yaşadığı evə basqın etmişdilər. Hadisə belə olmuşdu: Ermənilər Qurbanovların yaşadığı evə gironək onları öldürməkə bölgədə yaşayan azərbaycanlıları qorxutmağa, onların öz evlərini tezliklə tərk etməsinə nail olmayı düşünlər. Beləliklə, Qurbanovlar ailəsinin evinə basqın olunur. Məqsəd bütün ailənin qətlə yetirilməsi idi. Evə basqın olanda evin galini Güldərən xanım özünü pəncərədən ataraq kəndi köməyə çağırır. Kənd sakinlərinin duyuq düşdүүнү görən ermənilər tez qışçıb aradan çıxırlar. (Cox təəssüflər

olsun ki, Qurbanovlar ailəsindən Qurbanov Veyis və Güldərən xanım keçirdikləri bu dəhşətli hadisənin təsirində çıxa bilmədilər və sonradan xərcəng xəstəliyinə tutularaq dünyalarını dəyişdilər. Qurbanovların bu ailə faciəsi geniş bir ədəbiyyat mövzusudur. Ümid edirəm ki, yazarlarımıza bu faciəyə səsiz qalmayacaqları və onların ailə dramı ilə bağlı əsərlər yazılıcaq - V.H.) Kənd sakinlərinin duyuq düşdүүnү görən ermənilər qorxaraq qışçıb aradan çıxmışdilar. Bu hadisədən sonra kənddə yaşayan azərbaycanlılar kəndin sovetliyi yerləşən Medovka kəndinin mərkəzine toplaşaraq, ermənilərin basqınlarına öz etirazlarını bildirməklə yanaşı, günahkarların cəzalandırılmasını tələb edirlər. Qeyd edim ki, bir sovetlikdə birləşən Medovka və Kuruqlaya-Şiška kəndlərində azərbaycanlılar, kürdlər, malakanlar və ermənilər birləşərək yaşayırdılar. Soydaşlarımızın etirazını kənardan müşahidə edən ermənilər kinayə ilə "Bu gecə baş verənlər hələ jurnalıdır. Kino hələ qabaqdadır" deməkə azərbaycanlıları təhdid edirlər. Erməni dığalarının bu sözlərinə dözə bilməyən bibim Gözəl Hacıyeva həmin vaxt ermənilərdən birinin üzərinə şığıyaraq ona möhkəm bir şillə vurur. Bundan sonra, başda Qurban Hacıyev olmaqla, soydaşlarımız kənarda dayanan erməniləri mühasirəyə alaraq döyürlər. Dığaların düşüdüyüni görünen, həmin vaxt dükanda işləyən erməni qadın kömək çağrırmak üçün qonşu Qarakilsə kəndinə qaçır. Hadisələrin getdikcə qızışlığını görən kolxozi sədri Vartkez azərbaycanlılara bildirir ki, vəziyyət daha da pisləşməmiş kəndi tərk etsinlər.

## Ömrün qışı

Artıq ox yaydan çıxmışdı. Vəziyyətin düzələcəyinə ümidiłər azaldı. Heç kim ata-baba yurdunu tərk etmək istəmirdi. Hami qarşidan gələn qış isti ocağının başında keçirməyi düşündürdü. "Sona qədər mübarizə aparaq, ölsək də öz evimizdə

ölək" - bu hamının ürəyindən keçən bir hiss idi. Dünənə qədər süfrəmizin başında oyloşən, ana dilimizdə bizi yaltaqlıq edən ermənlərin iç üzü açılmışdı. Ermənilər quduz itə bənzəyirdilər. Kəndimizdə xəbərlər dolaşırkı ki, ermənilər gecəyən kəndə soxulub evləri yandırmağı düşünürler. Moskvaya da ümidiłər azalırdı. Sovet rəhbərlərinin anti-Azərbaycan çıxışları qalan ümidiłrimizi puç edirdi. Amma "Ümid sonda ölü" deyiblər. Bəlkə də, içimizdə ölməyə qoymadığımız homin ümid idi ki, heç kim evindən bir əşya da götürmədən evlərini tərk edərək, bəziləri yük maşınları ilə, bəziləri də piyada dağ ciğirlərindən keçərək, Gürcüstanın azərbaycanlılar yaşayan kəndləri ilə həmsərhəd olan Kalinino rayonunun Dəmirçilər kəndinə gəlməsdilər. Həmin vaxt Dəmirçilər kəndinə Sovet ordusunun çoxlu sayıda zirehli texnikası və əsgərləri yerləşdirilmişdi. İlk baxışdan sovet əsgərləri insanların xəyalında bir xilaskar obrazı canlandırıldı. Amma onların bize qarşı soyuq münasibələri, əslində, onların ermənilərin maraqlarına xidmət etmək üçün ora getirildiyini sübut edirdi. Dəmirçilərdə də gündündən vəziyyət pisləşməyə başladı. Hər keçən gün geri qayıtmək ümidiñiz bir az da azalırdı. Kimi Gürcüstanın digər ərazilərində yaşayan qohumlarına, kimi də Azərbaycana pənah gotirdi.

Biz də Dumanisi (Başkeçid) rayonunun Səfərli kəndində yaşayan qohumlarımıza pənah apardıq və bir müddət orada qaldıq. Kalinino rayonunun azərbaycanlı əhalisi, demək olar ki, Azərbaycanın rayonlarına səpələndilər. Səfərli kəndində qohumlarımıza artıq yüksək olmamaq üçün İsmayılli rayonunun Qoşakənd kəndinə gəldik. İki ay orda məskunlaşdırıldıqdan sonra Bakı şəhərinin Mərdəkan qəsəbəsinə kökdük. Mərdəkan qəsəbəsində orta təhsilimi başa vurdum. Bakıda Ali təhsil aldım.

İndi həmin günlərdən düz 37 il ötür. Bu 37 ilə qazandığımız çox olsa da, itirdiklərimiz daha çox oldu. Dayım, babalarım, nənələrim,

əmim - hamısı yurd həsrəti ilə haqqın dərgahına qovuşdu. Elə bir günümüz, elə bir məclisimiz olmadı ki, Qərbi Azərbaycanda keçirdiyimiz günləri xatırlamayaq. O yaylaqları, o dağları, o düzələri, buz kimi bulaqları, bir an belə, unutmadiq. Hətta ən ağır xəstələrimiz belə ölüm yatağında başları üzərində Qərbi Azərbaycanın saz havalarını dinləyib ölməyi arzuladılar. Onlar vətən həsrətini hər tonunda bir nisgil, bir nalə olan "Baş Saritel" in fərəyadı ilə ovutmağa çalışıdalar. O saz ki, 37 ildir, Qərbi Azərbaycanın nałəsi ilə, harayı ilə dilə gelir.

## 37 il davam edən iztirab

Azərbaycanımızın hər qarşı bizim üçün əzizdir. Hər qarşı vətənimizin bir parçasıdır. Amma 37 ildir didərgin düşdürüməz elimiz-obaımız bizə daha doğmadır. Əminəm ki, Qərbi Azərbaycanda uyuyan hər bir doğmamızın ruhu bu gün bizi o torpaqda görmək isteyir. Viran olmuş ziyanatgahlarımız, dağdılmış qəbirlərimiz, yerlə yeksan edilmiş irsimiz pərpa olunacağı günü gözləyir. Qərbi azərbaycanlıların hər biri buna hazır olmalıdır. Övladlarımız, bizdən sonra gələn nəsillər də Qərbi Azərbaycana qayıtmaq ruhunda tərbiyə olunmalıdır. Sosial statusımızdan, cəmiyyətdə tutduğumuz mövqedən aslı olmayaraq, hamımız buna çalışmalıdır.

## Artan ümidiłər

Hər bir Qərbi azərbaycanlı kimi mən də bu gün çox qürurlu və ümidiłiyəm. Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin söylədiyi fikirlər mənim də daxilimdə bir ümid işığı yandırdı. İnanıram ki, Qərbi Azərbaycana qayidacığımız gün uzaqda deyil. Bu gün ölkə rəhbərimizin apardığı siyaset, gördüyü işlər hər gün bizi öz arzularımıza bir qədər də yaxınlaşdırır. Bunun üçün hər birimiz bu yolda bir əsgər olmalı, bir amal uğrundan çalışmalıdır.

Qərbi Azərbaycanda görüşənədək.

# YURDUMUZUN UŞAQ OYUNLARI

**Bir xalqın mədəni kimliyi onun dilində, şifahi xalq ədəbiyatında, nəğmə və oyunlarında nəsildən-nəslə ötürülərək qorunub saxlanılır. Xüsusi uşaq folkloru bu yaddaşın formallaşdırılmış ilkin mərhələ olmaqla yanşı, həm də dilin və mədəniyyətin tabii ötürücüsü kimi çıxış edir. Qərbi Azərbaycan bölgəsinin zəngin folklor mühiti çərçivəsində uşaq oyunları mühüm yer tutur. Bu oyunlar, sadəcə, əyləncə vasitəsi deyil, eyni zamanda xalqın dünyagörüşünü, məişətini, əxlaqi və sosial dəyərlərini əks etdirən kulturoloji göstəricilər kimi də çıxış edir.**

Azərbaycanın ənənəvi xalq oyunları zəngin mədəni əsrs nümunəsi olaraq uşaqların fiziki inkişafı ilə yanaşı, onların komanda ruhunu və təfəkkürünə formalasdırır. Bu oyunlar arasında xüsusi maraqlı doğuran oyunlardan biri də "Qidiyol" oyunudur. "Qidiyol" (Lənkəranda "Lingilingi", Türkiyədə "Sek-sek") yerə təbaşirə kvadratlar çəkilib bir ayaqla tullanaraq oynamılır və "səkmək" feilinin semantikasına əsaslanır. Digər oyun "Ənzəli" oyunudur ki, "ənsə" (boyun) anlayışı ilə əlaqələndirilir və oyun iştirakçılarının bir-birlərinə toxunmadan boyun nahiyyəsindən atlanması ilə təsvir olunur. Bu termin eyni zamanda xalq musiqisi və rəqsində də qorunub saxlanılır. Fiziki güc və çeviklik tələb edən "Dirədöymə" oyunu isə "dirə" (qayış və ya diz) anlayışı ilə bağlıdır və müasir döyüş sənətlərinə bənzər xüsusiyyətləri ilə seçilir.



"Ənzəli"



"Çilingağac"

adalarla oynanılmışdı; məsələn, Yevlax dialektində sözün "çilməcili[x']" variantına rast gəlirik. Naftalan folklorunda isə eyni zamanda "Tözmərə" adı ilə də tanınır, Türkiyədə isə "çelik-çomak" adı ilə məşhurdur.

"Çilingağac" oyununun adındakı "çiling" komponentinin Azərbaycan dilinin izahlı lüğətində "çəlik/çəlik" şəkli de verilir və hər üç sözün mənası "əlağacı, əsa; əkilmək üçün qısa kəsilmış budaq" deməkdir.

(Davamı səh. 5-də)

(Əvvəli səh. 4-də)

"Çəlik" sözü eyni zamanda Meğri dialektində çeli[x'] şəklində işlənir və əkilmək üçün kəşilmiş tənək çubuğuna deyilir. Bu fakt sözün qədim türk dilləri ilə ortaq olduğunu göstərir. Çiling komponentinə Azərbaycan dilinin dialektlərində "calaq, qələm" (Quba, Şamaxı), "nağara çubuğu" (Zaqatala) mənalara da rast gəlinir. Qeyd edək ki, dialektdə çili[x'] variansi da işlənir, evin tavanındaki tırıların üstünə düzülen gödək ağaclarla deyilir. Oyun-dakı "ağac" komponenti isə mürəkkəb sözün ikinci tərəfi olaraq "çomaq" anlayışına uyğun gəlir. Bəzi söyləyicilər oyunun çiling və toxmaq (çomaq) vasitəsilə icra edildiyini vurğulayırlar.

Çiling müxtəlif sərt ağaç növlərində hazırlanır. Ən çox istifadə olunan ağaç növlərinə murdaşa (bugünkü dildə murdarça), yulğun, heyva, tut və digər sərt ağaclar daxil idi. Həm çilingin, həm də onu vuran çubuğun - çomağın hazırlanması və material seçimi oyunun keyfiyyəti və gedisiat üçün müümət əhəmiyyət daşıyır.

Oyun bir neçə əsas mərhələdən ibarət olurdu. Əsas mərhələlər aşağıdakılardır:



"Dirədöymə"

1) toxmaq vurmaq; 2) altdan qaldırma; 3) yanmama; 4) işlətme; 5) [çılıq] vuruşu.

Cılıq/çilik/çəlik/çiling variantlarının mənası sözün kök morfemi cil/cığ köklərinin "ağac kökü, ot, bitki növü" mənaları ilə bağlı olaraq oyunun ağac komponenti ilə əlaqələndirilməsinə imkan verir.

Bu mərhələlərlə yanaşı, oyun prosesinə mənə və dinamiklik qatan yanım-mərhələlər də var idi, məsələn: qara-qura, topuq-qara, yellə və s.

Çilingağac oyunu zəngin dil materialı ilə də diqqəti cəlb edir. Bu oyun terminologiyasında maraqlı anlayışlardan biri də "put" ifadəsidir. "Put" oyununun çilingi havaya qaldıra bilməyərək yero salması halını bildirir. Əgər oyunçu ardıcıl üç dəfə put edərsə, o, oyunundan kənarlaşdırılır. Xalqın bədii təfəkkürünü əks etdirən ifadələr oyunun məzmununda öz əksini tapmışdır. Məsələn, "oldum iki qarın" ifadəsində "qarın" sözü "can" mənasında işlədirək, oyun zamanı baş verən bu hal poetik şəkildə ifadə olunur. Xüsusilə "yellə" mərhələsində uduzan oyunçuya "boğuldú", put edərək uduzana isə "yandı" deyilməsi xalq dilində bədii obrazlılığın oyun mühitinə necə sırayət etdiyini göstərir. Bu cür ifadələr folklor düşüncəsinin oyunlar vasitəsilə necə yaşıldığını və qorunduğu gösterir.

Beləliklə, "çilingağac" oyunu həm xalqın mösiyində müümət yer tutmuş, həm də dil və mədəniyyət yaddaşının formalaşmasında əhə-

# YURDUMUZUN USAQ OYUNLARI



Günel Şamilova,  
Filologiya üzrə fəlsəfə  
doktoru,  
BSU-nun baş müəllimi



Rauf Quliyev,  
BSU-nun magistranti,  
'Altun kitab' nəşriyyatının  
redaktoru

miyyotlu rol oynamışdır.

Digər bir oyun "Aşiq" oyunu türklərin ən qədim və zəngin ənənəyə malik xalq oyunlarından biri hesab olunur. Bu oyun türklərin həyat tərzi, mösiyət haqqında önemli linqvo-kulturoloji məlumatlar verir. Aşiq oyununun əsas məqsədi bir tərəfdən uşaqların bacarıqlarını inkişaf etdirmək, digər tərəfdən isə onların cəmiyyət içerisindeki rollarını formalaşdırmaq olmuşdur.

Xüsusilə Qərbi Azərbaycan bölgəsində bu oyun geniş yayılmış, müxtəlif ad və formalarda tanınmışdır: "Xan və gizir", "Qalaqurma", "Ləpik-qoza" və s. Oyunun müxtəlif növləri - "sultan, cız, qala" və s. adalarla oynamılmışdır.

Aşiq oyunu həmçinin türklərin əsas möşgülüyyəti olan kənd təsərrüfatı, xüsusən maldarlıq ilə sıx bağlı idi. "Aşiq" termini bu kontekstdə hərəkəti, oynaq sümüyü mənasında işlənir. Oyunda istifadə edilən "aşiq" qoyun, keçi və ya inəyin arxa ayağınnın incik sümüyü ilə bud sümüyünü birləşdirən kiçik sümük parçasıdır. Bu sümük dən uşaqlar oyun üçün istifadə edirdi, "aşiq" sözünün mənası "oynaq, hərəkət edən" deməkdir. Bu sözə M.Kaşgaridə arpası at aşmas (arpasız at qaçmaz) cümləsində rast gəlir. B.Əhmədov qeyd edir ki, "burada aşımaq "hərəkət etmək" anlamını əks etdirir". Türk dillərində aşiq sözünün aşık/osık/osıq variantlarına da rast gəlir. Qeyd edək ki, monqol dilində işlənən şo [ʃoo] -şő sözü də "oyun zəri, sümük dən hazırlanan daş, aşiq" mənasında işlənir. Qədim türk dillərində "su" sözü işlənmişdir ki, mənası "uzatmaq", "atmaq" deməkdir. Beləliklə, "aşiq" sözünün tərkibində şo/oş/aş köklərində a-o səs deyişmələri, sözün kök variantları bizi bu sözlərin eyni kökdən tərədiyini, hərəkət semantikası daşıdığını deməyə imkan verir.

Bu oyun göstərir ki, türklərin həyat tərzi heyvandarlıqla sıx bağlı olmuş və bu sahə uşaqların oyunlarına da təsir etmişdir. Oyun zamanı çox sayda aşiq sahibi olmaq var-dövlət rəmzi hesab edilirdi. Bu o demək idi ki, ya ailənin çoxlu mal-heyvanı, ya da əlavə aşiq almaq üçün kifayət qədər maddi imkanı vardi.

Aşiq oyununda aşığın müxtəlif hissələri forqlı adalarla tanınır: alçı - sümüyü girintili-çixıntılı hissəsi, toxan - sümüyü düzən tərəfi, bök - siğallı, cilanmış tərəfi, cik - aşığın arxa tərəfi.

B.Əhmədov qeyd edir ki, "alçı" sözü aşiq-aşiq oyununda sümüyün dörd tərəfindən birinin addıdır, cik sözü də bu sözün dəyişmiş formasıdır. Bəzən "cikino-bikinə bələd olmaq" deyirik ki, ehtimal olunur, bu ifadə də aşiq oyunu əsasında yaranmışdır. Alim bildirir ki, "bök/bik" sözü də aşığın tərəflərindən birinin addıdır və oyunda aşığı atmaq məharəti əsasdır: necə atan ki, cik üstünə düşə, necə atan ki, bik üstünə düşə! "Cikinə-bikinə bələd olmaq" frazeoloji birləşməsi "hiyləsini, ustalığını, məharətini yaxşı bilərim" deməkdir.

Eyni zamanda xüsusi şəkildə həzirlanmış və içi qurğuşunla doldurulmuş iri aşiq növü "saqqqa" (baş aşiq) adlanırdı. Aşığın buynuzlarını yere qoyub diq dayanması vəziyyətinə isə "hompa" deyilirdi. Onu da qeyd edək ki, bəzi türk dillərində bu oyun "ompa" adı ilə də adlandırılmışdır. Həddindən artıq cilanmış və hər zaman alçı üzündə dayanan aşıqlara isə "telan" deyilirdi.

Azərbaycan dilinin bəzi dialektlərində "aşiq" oyununda "aşiq" sümüyü "saqqqa" sözü ilə də ifadə olunur. "Saqqqa" sözü bir çox dialektlə - Cəbrayıl, Cəlilabad, Oğuz, Salyan, Lənkəran, Göyçay və s. dialektlərində "aşiq" oyununda oynanılan iri



Aşiq oyunu

seçmə aşiq sümüyü mənasında işlənir. Lakin bəzi dialektlərdə "Saqqadayam" (Qax dialekti), "Saqqaqoz" (Oğuz, Göyçay dialektləri) kimi qozla oynanılan oyun adlarının tərkibində rast gəlir. Bu da onu göstərir ki, aşiq oyunu yalnız sümüklə deyil, daş və qoz kimi digər vasitələrlə də oynanılmışdır.

Türk dillərində bu oyunla bağlı hətta frazeologizmlər də yaranmışdır. Aşiq oyunun mahiyyəti Azərbaycan dilində "aşığı (maçası) alçı durmaq", özbək dilində "osuki alçı kelivatidu", "osığı alçı", uyğur dilində "osuki alçı kopmak", türk dilində "aşığı bey (cuk/çuk) durmaq" variantlarında işləri düz getmək, bəxti gətirmək

mənalarında işlənməkdədir.

Sadaladığımız türk dillərində "alçı" sözü aşığın oyuq tərəfinə deyilir və bu oyunda aşığı alçı duran şəxsi xan seçərmışlər. Beləliklə də, "bəxti gətirmək" anlamında frazeologizmlər yaranmışdır. Bu fakt onu göstərir ki, frazeoloji vahidlər xalqın milli kimliyinin gizli daşıyıcılarıdır.

Bundan başqa, "Divanü Lügət-it-

Türk" əsərində də bu oyun haqqında bir çox fakta rast gəlinir ki, bu da onun çox qədim köklərə malik olduğunu təsdiqləyir. Belə ki, "Aş sakka-ları teper tokuş deqməleri menim" şəklində rast gəldiyimiz bu cümlə "aşığın daşa, çöpə, ayağa dəydiyi zaman qarşı tərəf aşığı almaq üçün hər hansı bir haqq iddia etməməsidir". Bundan başqa, "aşiq" oyunları oynanınlarkən "alçı, bök, cik, çik, culgur, kazak, mimik, saka, şökümek, tohan" kimi terminlərdən də istifadə edildiyi deyilə bilər. Bu qədim türk oyununun izinə həmçinin "Kitabi-Dədə Qorqud"da da rast gəlir. Dastanın ilk boyu olan "Dirsə xan oğlu Buğac boyu"nda yazılmışdır: "Məgər, sultanım, genə yəzin buğayı saraydan çıqardılar. Gəlüb meydan ortasında qoyu verdilər. Məgər, sultanım, Dir-sə xanın oglancığı, üç dəxi ordu uşağının meydanda aşuq oynarlardı".

Beləliklə, nəticə olaraq deye bilərik ki, "aşiq" (aşıq) oyunu qədim türk oyunu olmuşdur və Orta Asiya, Azərbaycan, Türkiyə, Kərkük türkləri arasında indiyə qədər də oynanır.

Qərbi Azərbaycan bölgəsinin uşaqları arasında sevilən ənənəvi oyunlardan biri də "Şuppa" oyunu olmuşdur. Bu oyun da bölgəyə və yerli dialektxər görə müxtəlif adlarla tanınır: "Ağac-ağac", "Biz" və s.

Oyunun adlarından bəlli olur ki, burada əsas vasitə ağaç çubuğudur. "Şuppa" oyunu xüsusiyyətlərinə görə "Kitabi-Dədə Qorqud" dastanında qeyd olunan qədim türklərin oxatma oyununa bənzəyir. "Şuppa" oyununda iştirakçılar palçıq və ya yumşaq torpaq sahəsinə bir ağaç (şuppa) atrı, digərləri isə öz uzun ağacları ilə palçıq'a batmış vəziyyətdə olan ağaçları yuxarıya çalışırlar. Əgər vurulan ağaç yero yixilməsə, bu vəziyyət "saad" adlanır.

"Şuppa" termininin tərkibindəki şu hissəciyinə - kök morfemə Azərbaycan dilinin dialketlərində işlənən, "ensiz meşə zolağı", "ağacın cavən zoğu", "evin tiri", "şax və ya kolkosdan düzəlmüş çəpor", "ting, ağac şitili" mənalarını verən şüvə, şüvə (qeyd edək ki, bu sözə İrəvan - Qərbi Azərbaycan dialektində rast gəlirik), şüvər, şüpur kimi dialekt sözlərinin tərkibində rast gəlirik. Bundan başqa, "şüvül" sözü Azərbaycan dilinin izahlı lügətində "uzun, düz ağaç", "şüy" sözü "cavan, nazik budaq, zoğ" kimi izah edilmişdir. Bu deyilənlərdən belə neticəyə gəlmək olur ki, "şuppa" sözü məhz ağaclara bağlı yaranmışdır.

Daha bir ehtimal isə qədim türk dillərində işlənən "su" sözü ilə bağlıdır. Bu barədə yuxarıda bir qədər danışmışıq. Qeyd edək ki, monqol

dilində hədəfi vuran oxun çıxardığı sös anlamında şob-[şov] sözü də mövcuddur. Su/şo/şı variantları və onların semantikası da "şuppa" oyunun "ox atmaq", "ağac atmaq" mənalari ilə bağlılığını ehtimal etməyə əsas verir.

Beləliklə, oyunun adında qədim türkə söz köklərinin qorunub saxlandığını görmüş oluruq.

"Şuppa" oyunu bölgələrdə "Mix oyunu" (müəllif G.Şamilova) kimi də tanınır. Türkiyədə isə bu qədim oyuna "Çivi oyunu" da deyilir. Türk mənbələrində bu oyunun, əsasən, ciyi və ya çəki ilə oynanıldığı qeyd olunur. "Çəki" sözü Türkiyə türkçəsində "biçaq" mənasını verir, bu söz Meğri şivələrində cib biçağı mənasını verən "çaqqı" formasında istifadə olunmaqdadır. Lakin çəqqı və ya ciyi, yəni mismar sonradan yarandığı üçün qərbi azərbaycanlılar qədim



"Şuppa"

variantı qoruyaraq bunu müxtəlif ağaclarдан hazırlanan oxlara oynamışdır.

Həmçinin bu oyun Türkiyədə oynanılan "Kazik" oyununa da uyğun gelir. "Şuppa"da olduğu kimi,

"Kazik" oyununda da ağaclarдан istifadə olunur. Yaşar Akdoğanın "Türkiyə türkçəsindən Azərbaycan türkçəsinə" böyük sözlük kitabında "kazik" sözü Azərbaycan dilinə "paya" şəklində tərcümə edilmişdir. "Paya" kəlməsi Azərbaycan dilinin bir çox dialektlərində "eyvan sütunlarının başına qoyulan taxta", Gədəbəy, Tovuz dialektxərində isə "hörgü tamamlanarkən divarına üstünə qoyulan ağaç" mənasında işlənir.

"Şuppa" oyunu uşaqların çeviklik, hədəfi düzgün nişan almaq bacarıqlarını inkişaf etdirmişdir. Eyni zamanda bu oyun vasitəsilə xalqın qədim idman və əyləncə mədəniyyətinin izləri müasir dövrə qədər çatdırılmışdır.

Qərbi Azərbaycan folkloruna məxsus uşaq oyunları xalqın mədəni-mənəvi sərvətini əks etdirən dəyərli nümunələrdir. Bu oyunlar təkcə əyləncə vasitəsi deyil, eyni zamanda uşaqların sosiallaşmasına, və dünyagörüşlərinin formalaşmasına xidmət edir. Oyun mətnlərində işlənən sözlər, ifadələr, təsvirlər və nitq formalaları dilin arxaik qatlarnı yaşatmaqla yanaşı, onun milli xüsusiyyətlərini də nümayiş etdirir. Folklorun bu sahəsi uşaqların milli kimlik şüurunun formalaşmasına tösrən göstərir və onların gələcəkdə cəmiyyətə uyğun vətəndaş kimi yetişməsinə zəmin yaradır. Bu səbəbdən oyunların linqvokulturoloji baxımdan tədqiqi həm Azərbaycan dil, həm də xalqın mənəvi ərsin qorunması baxımından əhəmiyyətlidir.

# Tanıyaq, tanıdaq!



**A**zərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin Qəribi Azərbaycan İcmasının inzibati binasında İcmanın idarə heytinin üzvləri ilə keçirdiyi görüş İrəvan xanlığının, onun yerli sakinləri olan Azərbaycan türklərinin tarixi taleyinə yeni prizmadan ya-naşmaq baxımından müstəsna əhəmiyyəti ilə tarixə qızıl hərflərlə yazılmış dövlət əhəmiyyətli təşəbbüs oldu.

Zaman-zaman çox böyük geosiyasi güclərin təzyiqi ilə yer-yurdlarından İrana, Türkiyəyə, Gürcüstana, Rusiyaya, Azərbaycana və Orta Asiyaya köçlərə məcbur edilmiş Qəribi azərbaycanlılar uzun müddət sözün böyük sosial tarixi mənasında İrəvanlılar adlanmış, oğuz, qismən də qıpçaq etnosivilizasiyalarının fəal daşıyıcıları olmuş Azərbaycan türklərinin tarixi taleyinə diqqəti cəlb etməklə onların təşkilatlaşmasına yeni tokan vermişdir. Ərazinin etnomədəni tarixinə yenidən diqqəti cəlb etməklə çox geniş elmi arealda tədqiqatlar yol açılmış və hal-hazırda bu sahədə sistemi və fasılışız təşkilat-təbliğat işlərinə başlanılmış, Qəribi Azərbaycan İcmasının regional və yerli strukturları formalasdırılmışdır.

Bütün bunlar həm də tədqiqatçı alımların, sozioloqların diqqətini Qəribi Azərbaycan həqiqətlərinin ictimailəşməsinə cəlb etmiş, tarixi abidələrindən fəal ictimai təsərrüfat xadimlərinə dək hamsına diqqəti çoxaltmışdır. Bu mənənda hər bir mahal, rayon, kənd və qəsəbələrin yenidən də-yerləndirilməsi sürətlənmişdir. Göyçə mahalının Çəmbərək rayonunun Toxlucu kəndi, onların tənimli simaları da bu baxımdan istisna təşkil etmirlər.

Kəndin rayon miqyaslı tanınmış rəhbərləri haqqında ümumi arayış da onların xidmətlərinə yeni prizmadan qiymət vermək, əhalinin həyat tərzinin formallaşmasında və inkişafında onların çətin şəraitdə fəaliyyət göstərmələrinə baxmayıraq, bacarıqlarını təsviq etməkdir.

"İnzibati idarəetmənin favoritləri - Ağəli Əsədovdan İradə Hacıyevayadək" adlı bu yazı da həmin silsilədən bir başlangıçıdır. Əsədov Ağəli Abduləli oğlu (onu hamı Əsədov deyə çağırırdı) - 1915-ci ildə qədim Oğuz yurdu olan Qəribi Azərbaycanın Göyçə mahalının (həmin dövrə İrəvan quberniyasının Nov-Bayazid qəzasının) Toxlucu kəndində göz açmışdır.

İti müşahidəçilik qabiliyyəti, çalışqanlığı, ictimaiyyətçiliyi və görüb-götürməyə meylli olmasi kimi xarakterik keyfiyyətləri, başqa dillərə xüsusi maraq göstərməsi iddiyalı gənc kimi tanılmışdır.

İlk təhsilini Toxlucu kənd orta məktəbində almışdır. 1938-1939-cu illərdə İrəvan şəhərində Mühəsibat-uçotu kursunu bitirmişdir. 1944-1945-ci illərdə Ali Partiya məktəbində (o vaxtlar Qızıl professura məktəbləri adlanırdı) təhsil almışdır.

Əmək fəaliyyətinə Toxlucu kəndində ilk kolxoz quruculuğu illərində briqadir köməkçi kimi başlamış, 1936-ci il yanvar ayında Qaraqoyunlu mahali Çaykənd kəndində mühəsib köməkçi vəzifəsində çalışmışdır. 1936-ci ilin dekabr ayından 1941-ci il, mühərabəyə getdiyi gü-

nədək Toxlucu kolxozunda mühəsib vəzifəsində çalışmışdır. 1941-1942-ci illərdə II Dünya müharibəsində iştirak etmişdir. Mühəribədə ağır yaranmış, müalicə olunduqdan sonra ordudan tərixis olumuşdur.

1942-1944-cü illərdə Toxlucu kənd sovxo-zunda mühəsib və ictimai əsaslarla İlk Partiya Təşkilatının katibi vəzifəsində işləmişdir.

1945-1947-ci illərdə Krasnoselo Rayon Partiya Komitəsində təşkilat və tabliğat şöbəsinin müdürü, 1947-1950-ci illərdə Krasnoselo Rayon Partiya Komitəsinin II katibi vəzifəsində çalışmışdır.

1951-1952-ci illərdə Krasnoselo Rayon Maliyyə şöbəsinin müdürü, 1952-ci ildən Dövlət siyaset idarəsinin müdürü, 1953-cü ildən Krasnoselo Rayon İstehlak Birliyinin sədri, 1956-ci ildən Krasnoselo Rayon Gölkənd kənd kolxozunun sədri, 1961-ci ildən Krasnoselo

İdarəetmədə xarizmatik iş üslubuna üstünlük verən bəzən birmənali qarşılınmada, erməni təzyiqi altında yaşayan əhalinin qanundan kənarə çıxmaması, yəni camaatın toparlanması bir əldə tutulmaqla hər cür cəfələrdən qorunmaq məqsədi daşımışdır.

Bu mənəda o, kristal rəhbər-insan nümunəsi göstərmiş, dağıdıcı yox, yığıcı rəhbər kimi həm özünü, həm tabeliyindəki işçiləri gözlənilən zərəbələrdən qorumuşdur.

O həm rayon rəhbərliyi, həm də Azərbaycanın qonşu rayonlarının rəhbərləri arasında ciddi, sözübüttöv, dostənə insan kimi də məşhur olmuş, evi daim qonaq-qaralı olmuşdur.

Toxlucu qəsəbəsi tarixində Çəmbərək rayon mərkəzində məsul vəzifədə çalışanlardan biri də İradə Hacıyevadır.

Hacıyeva İradə Hüseyn qızı 5 yanvar 1959-cu il tarixində Oğuz-türk yurdu olan qədim Qəribi



## "Göyçə mahalının Toxlucu qəsəbəsinin sayılıb seçilənləri" seriyasından:

# İnzibati idarəetmənin favoritləri



**Həsən Bayramov**  
Qəribi Azərbaycan İcmasının  
Ağsaqqallar Şurasının üzvü,  
İcmanın Binəqdəi rayon Nümayəndəsi,  
Bakı Qızlar Universitetinin kafedra müdürü,  
Pedaqogika elmləri doktoru, professor,  
Pedaqoji və Sosial Elmlər  
Akademiyasının akademiki

Azərbaycanın Göyçə mahalının (Erm. SSR-nin Krasnoselo (Çəmbərək) rayonunun) Toxlucu kəndində, atası qulluqcu, anası müəllim olan ailədə doğulmuşdur.

İlk təhsilini 1966-1976-cu illərdə Toxlucu kənd orta məktəbində almışdır.

1978-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş, 1983-cü ildə bu ali məktəbi bitirərək "Rus dili və ədəbiyyatı" müəllimi və təriyə işləri üzrə metodist ixtisasına yiyələnmişdir.

1987-ci ildə ikinci ixtisası yiyələnmək məqsədi ilə İrəvan Dövlət Universitetinin "Hüquq" fakültəsinə daxil olmuş, məlumat səbəbdən tehsili ni Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) davam etdirmiş və 1992-ci ildə bu ali məktəbi bitirərək "Hüquqşünas" ixtisasına yiyələnmişdir.

1983-1985-ci illərin fevral ayına kimi Toxlucu qəsəbə orta məktəbində Rus dili müəllimi kimi çalışmışdır.

1985-ci ilin fevral tarixindən Erm. SSR Krasnoselo rayon partiya komitəsində təlimatçı vəzifəsində çalışmağa başlamışdır.

1988-ci il Dağlıq Qarabağ hadisələri ilə əla-qədar İradə xanım digər həmvətənləri kimi öz vətənindən deportasiya edildi və ailəsi ilə birlikdə Bakı şəhərində məskunlaşdı.

1989-cu ilin aprel tarixindən Bakı şəhər 26 Bakı Komissarı adına (indiki Səbail) rayon partiya komitəsində Təlimatçı vəzifəsində çalışmağa başlamışdır.

1992-ci il yanvar tarixindən 1993-cü ilin sen-

tyabr ayınadək Xızı rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdürü, 1994-cü ilin yanvarından Xızı Rayon İcra Hakimiyyəti başçısının Xızı rayon İcra hakimiyyətinin Humanitar məsələlər üzrə müavini vəzifəsində çalışmışdır. Eyni zamanda Respublika Qızıl Aypara Cəmiyyətinin Xızı rayon təşkilatının ictimai əsaslarla sədri olmuşdur.

2005-ci il yanvar tarixindən Azərbaycan Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin müdürü vəzifəsində çalışmışdır.

2019-cu il yanvar ayından Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Sənədlərlə və vətəndaşların müraciəti ilə iş" şöbəsində şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. Hazırda Aparatın həmin şöbəsində baş məsləhətçi kimi fəaliyyətini davam etdirir.

Qəribi Azərbaycanda, eləcə də sonralar Azərbaycanda SSR-də məsul partiya, təsərrüfat və dövlət vəzifələrində çalışan İradə Hacıyeva səlis nitqi, yazı mədəniyyəti, ictimai-siyasi feallığı ilə seçilməkən həyati bağladığı xidməti vəzifələrində şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. Hazırda Aparatın həmin şöbəsində baş məsləhətçi kimi fəaliyyətini davam etdirir.

Qəribi Azərbaycanda, eləcə də sonralar Azərbaycanda SSR-də məsul partiya, təsərrüfat və dövlət vəzifələrində çalışan İradə Hacıyeva səlis nitqi, yazı mədəniyyəti, ictimai-siyasi feallığı ilə seçilməkən həyati bağladığı xidməti vəzifələrində şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. Hazırda Aparatın həmin şöbəsində baş məsləhətçi kimi fəaliyyətini davam etdirir.


İki şəxsin simasında keçilən tarixi yolu xronologiyasına nəzər salmaqdə məqsəd ondan ibarət olmuşdur ki, burada hamı çoban, mexanizator, heyvandar olmamış, həm də çalışdığı rayonların, doğulduğu kəndlərin ictimai-inzibati həyatında fəal iştirak edən, hətta onun hüdüdlerindən kənardır belə məsul vəzifələrde çalışan, rehbər qurumlarda təmsil olunan vəzifəli şəxslər də olmuş, erməni təzyiqinin tügən etdiyi dövrə həm camaati qorumuş, həm də xidməti vəzifələrini ləyaqətlə yerinə yetirmişlər.

Bu insanları, onların mənali ölüm yolu təmsil etdikləri regionun gəncliyinin diqqətində saxlamaq, qədim ellərimizi leyaqətlə təmsil edən ziyanlılarımızın örnek olaraq deyərləndirməkdər.

Cənab Prezidentin Qəribi Azərbaycan İcmasının simasında orada yaşayan və çox böyük geosiyasi reallıqların qurbanına çevrilərək yer-yurdularından olan toplumun toparlanması, ata-baba yurdularına Qayıdış Hərəkatı üçün elliklə səfərbər olması üçün orada yaşamış, yaşayan insanları ictimai diqqətdə saxlamaq baxımından tarixi xidmətini unutmaq olmaz!

**P.S. Ağəli Əsədov və İradə Hacıyeva haqqında bioqrafik məlumat Kamran Qasimovun "Ağagüneyin Toxulca kəndi" kitabından götürülmüşdür.**

## Tanıyaq, tanıdaq!



**A**zərbaycan ədəbiyyatı tarixində el şairi kimi tanınan, saz-söz usadı Şeyda Əziz (Əyyubov Əziz Əsgər oğlu) əslən dədə-baba torpaqlarımız olan Qərbi Azərbaycandandır. O, 1889-cu ildə azərbaycanlıların yüz illər boyu yaşadığı yurd yerlərindən biri olan İrəvan xanlığının güllü-çiçəkli Dərəçiyən mahalının Kəsik kəndində dünyaya göz açmışdır.

Atası Əsgər kişi İranda ruhani təhsilini başa vurduqdan sonra Qazax qəzasının Qiraq Kəsəmən kəndinə köçərək orada torpaq almış, məscid tikdirmiş və ruhani məktəbi açmışdır. Əsgər kişi burada dini təhsil verərək, həm də şagirdlərə dini və əxlaqi dərsler öyrədirdi. Əziz də həmin məktəbdə özünün ilk təhsilini almışdır. Uşaqlıq illəri ailəsinin təhsil və mədəniyyətinə olan böyük diqqətinin təsiri altında keçmişdir. Lakin tezliklə həyat Şeyda Əzizin üzünən çox sərt döñür. O, hələ gənc yaşlarında ikən ata-anasını itirir. Ailənin böyük oğlu olaraq bacı və qardaşlarının tərbiyəsi və qayğıları onun üzərinə düşür. Ailənin çətinlik və maddi sixıntılarının öhdəsindən gəlməkdə çətinlik çəkən Əziz bacı-qardaşlarını götürərək Dərəçiyə - öz doğmalarının yanına köçür. Lakin bu keçid dövrü də asan olmur. Çox keçmir ki, erməni millətçilərinin türklər və azərbaycanlılar qarşı başlığı soyqırımı Şeyda Əzizin həyatını bir daha dəyişir. Ermənilərin təcavüzleri və vəhşilikləri nəticəsində, ailəsi böyük əzablar çəkir. Buna baxmayaraq, Şeyda Əziz təhsilini davam etdirmək və həyatını qurmaq üçün əlindən goləni etməyə çalışır. Lakin müharibə və qaçqınlıq şəraitini ona təhsilini davam etdirməye imkan vermir. Çətinliklərdən uzaqlaşmağa çalışan Şeyda Əziz bacı-qardaşlarını Ağstafa rayonunun Köçəsgər kəndinə, xalası Xədicəgilə getirir. Xalasının yardımını ilə oraya sığınır və yeni bir həyat qurmağa çalışır. Köçəsgər kəndində yeni başlangıclar yaşasa da, həyatın əzabları, müharibənin və köckünlük həyatının təsiri onu daim izləyir. Lakin bütün bu çətinliklərə baxmayaraq, o, həyatda irəliləməyə və gələcəyini qurmağa davam edir. Şeyda Əziz burada ailə qurur, evlənir. Lakin həyatındaki çətinliklər və hədsiz yorğunluq nəticəsində, Şeyda Əziz 20 dekabr 1957-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində vəfat edir. Sanki dünyasını dəyişəcəyini duyan şair ölümündən iki gün əvvəl - 18.12.1957-ci ildə "Yetişdim" adlı şeirini yazar.

*Əlvida, dostlarım, salamat qalın,  
Dərs oxudum, bədnəzər yetişdim.  
Oxu baş daşımı, bir ibrət alın,  
Cavan ikən nəm bazara yetişdim.  
Ərənlər sərdarı, ya qibləgahım,  
Bağışla taqsırum, varsa günahım.  
Səndən qeyri yoxdur özgə pənahım,  
Tut qolumdan, dar məzara yetişdim.  
Bir muraz almadım fani dünyada,*

## QƏRBİ AZƏRBAYCANLI EL ŞAİRİ ŞEYDA ƏZİZ

*Əcəl atlı oldu, man də piyada.  
Bu fani dünyadan köcdü Şeyda da,  
Taleyi kəm, baxtı qara yetişdim.*

Şeyda Əziz uşaqlıq illərindən etibarən müsiqi və poeziyaya böyük maraq göstərmişdir. Onun bu sahələrə olan sevgisi uşaqlıqdan başlayaraq təbii bir şəkilde inkişaf etmiş və zamanla daha da dərinləşmişdir. Hələ on yaşından etibarən şeirlər yazmağa başlamış, öz hiss və düşüncələrini sənətə tökməyə çalışmışdır. Bu şeirlər onun zəngin daxili aləmini və həyatın müxtəlif çalarlarını əks etdirən gözəl bir ifadə forması olmuşdur. Şairin həyatı böyük bir dövrün və xalqının tarixinin, həmçinin mübarizə və əzmkarlığın simvolu olmuşdur. Şeyda Əzizin ömrü ailə üzvlərinin, öz xalqına, vətonuna göstərdiyi sevgi və qayğı ilə yadda qalır. Şairin həyatı həm də o dövrün şəraitində insanın necə möhkəm və iradəli olması gərkidiyi göstərən bir dərsdir.

Şeyda Əziz mənim babam - Novruzəli Əyyubovun (1910-1992) böyük qardaşıdır. Ailənin kiçik övladı olan babam ona ata əvəzi olan qardaşının ölümündən çox təsirlənmiş və 2 gün sonra - 22 dekabr 1957-ci ildə "Qardaşma" adlı şeirini yazmışdır.

*İlk dəfə titrəyir əlimdə qələm,  
İlk dəfə qaralır gözümüzə aləm.  
Mənim iradəmi aldı əlimdən,  
İlk dəfə göz yaşı axıdram mən.  
Dostlar, ağlamazmı qardaş qardaşı,  
Axıtmazmı seltək qanlı göz yaşı?  
Mən iki dostumu birdən itirdim,  
Ən əziz qardaşı, yaxın sirdəsi.  
Mən nələr çəkmədim qoca dünyada,  
Lakin əyilmədi vüqarlı başım.  
Onu xaturlayıb saldıqca yada  
Yetişdi dadıma yalnız göz yaşı.  
Bağçamı soldurun şaxtalı xəzən  
Hansi dost bağında əsməyəcəkdir?  
Ölüm firtinalı bu qanlı boran  
Kimin yollarını kəsməyəcəkdir?*

Ağstafa, Novruzəli Əyyubov

Şeyda Əzizin ölümündən sonra yazılmış bu şeir qardaşlıq sevgisini və itkiyə qarşı duyulan dərdi çox dərinlən və emosional şəkildə ifadə edir. Babam qələmə aldığı bu misralarda həm özünü, həm də qardaşının ölümündən sonra yaşıdığı böyük kədəri və ruh halını əks etdirir. Göz yaşları həm kədəri, həm də qəlbinin ağrılardır dilə getirən bir simvol olaraq istifadə edilir. "İki dostu birdən itirdim" ifadəsini işlətməklə həm qardaşını, həm də yaxın dostunu eyni vaxtda itirməkdən duyduğu kədəri göstərir. Qardaş və dost münasibətləri arasındaki bu yaxın əlaqə şeirdə ən çox hiss edilən mövzular dan biridir. Sonuncu bəndə qardaşının ölümündən sonra həyatın necə qəfil və soyuq olduğunu göstərən bir metafora təqdim edilir. "Şaxtalı xəzən" və "qanlı boran" həyatın bəzən qəddar və gözlənilməz tərəflərini simvallaşdırır. Ümumiyyətə, Novruzəli Əyyubovun bu şeiri qardaşının ölümünün yaratdığı dərdi, kədəri və həyatın keçici, amma həm də qəddar olduğunu ifadə edir, göz yaşları və itkilərlə qarşılaşan bir insannı hissələrini çox təsirli şəkildə təsvir edir. Şeirin emosional təbiəti Şeyda Əzizin həyatına və ölümüne qarşı duyulan böyük sevgi və ehtiramı göstərir.



Sevinc Həsənova  
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent

Babam həmişə Şeyda Əzizi böyük hörmət və sevgi ilə xatırlayırdı. Özünün boy-a-başa çatmasında, təhsil almrasında, hüquqşunas kimi yetişməsində ona valideyn əvəzi olan böyük qardaşının zəhmətini kövrək hissələr dilə getirirdi. Şairin qızı Gövhər xanım tez-tez emisinə, yəni babama baş çəkərdi. Gövhər xanım atası Şeyda Əzizin şeirlərini toplamış və tərtib edərək 1998-ci ildə "Gələndə" adlı kitabını çap etdirmiştir. Kitabda şairin əsərlərinin bir hissəsi - müxtəlif məzmunlu qoşmaları, təcnisləri, qifilibəndləri, cığalı təcnisləri, gərəyliləri, müxəmməsləri, deyişmələri, məktublaşmaları və Qazax rayonunun tanınmış şəxsiyyətlərindən olan, Sosialist Əməyi Qəhrəmanlarından biri kimi adını tarixə yazdırın el əğsaqqalı, xalqın böyük hörmətini qazanmış Bəhmən Abbasovun şərəfi həyat yoluna həsr olunmuş "Bəhmən" dastanından bir hissə çap edilmişdir. Gövhər xanım kitabda yazar: "Atam Şeyda Əziz rəhmətə gedəndən sonra onun bir sandıq əlyazması var idi. Onları ayrı-ayrı vaxtlarda filologiya fakültəsində oxuyan tələbələr, folklor araşdırıcıları və redaksiya işçiləri apardılar və hamısı beləcə it-bat oldu. Bu kitabda Şeyda Əzizin şeirlərinin çox az bir hissəsi toplanmışdır". Gövhər xanım daha sonra qeyd edir ki, "Atamın şeirləri arabir rayon qəzetlərində, "Kirpi" jurnalında, mərhum Hümbət Əlizadənin "Aşıqlar" kitabında və başqa kitablarda, bəzən də təqvim (1939-cu ildə) vərəqlərinin arxasında çap olunardı".

Xatırlayıram ki, Novruzəli babam Şeyda Əzizlə Xalq şairimiz Səməd Vurğunun dəstləğindən və tez-tez görüşdükərlərdən bəhs edərdi. Şair Səməd Vurguna həsr etdiyi "Salamlar olsun" adlı şeirində yazar:

*Ömrün uzun olsun, alım sənətkar,  
Əsərin qalacaq daim yadigar.  
Vurğundur adına neçə qönçələr,  
Gəl deyir açılan güllər də sənə.*

"Uzaq düşdü səfərin, Səməd" adlı şeirini isə dosto Səmədin ölümünə (1956-ci ildə) həsr etmişdir.

Şeyda Əziz bir çox insanın yaddaşında mədəniyyətin və musiqinin ruhunu yaşıdan bir sənətkar kimi qalır. O öz aşiq ansamblını yaradıraq, xalq musiqisinin dərin köklərini yaşatmaq və bu qədim sənəti daha geniş auditoriyaya tənitmək üçün çox böyük əmək sərf etmişdir. Mədəniyyət evinin göstərişi ilə o, müxtəlif ucqar kəndlərə səfərlər edərək, ansambl ilə birləşdə konsertlər verirdi.

Şeyda Əziz çox qonaqpərvər idi. Xüsusi də, qonaqları tanımlı aşıqlar idi. Aşıq Əlhəm,

Aşıq İslam, Aşıq Mehəmməd, Goyçəli Aşıq Abbasoli Şeyda Əzizi tez-tez ziyarət edən aşıqlar idı. Köçəsgərdən olan, məlahətli səsə malik Aşıq Avılı isə şairin özünü yetirməsi idi. Aşıqlar arasında Aşıq Aviliya "Şeydanın aşığı" deyirdilər. Belə ki, aşıqlar dəstə-dəstə onun yarına gəlir, gecədən səhərə qədər sazlarını çalıb, nəğmələrini oxuyurdular. Uşaqlardan böyükələr qədər hər kəs həyatın sadə, amma mənalı anılarını paylaşımaq üçün bu gecələrə qatılır, özlərini musiqinin sehrinə buraxırdılar. Şeyda Əziz bu cür gecələrdə yalnız musiqinin deyil, həm də dostluğun, birliyin və mədəniyyətin gözəl nümunəsini nümayiş etdirirdi.

Şairin yaradıcılığı ilə yaxından tanış olduğası, bu şeirlərdə xalqın problemlərinin, həyatın sadə və gözəl tərəflərinin, təbətin və insanın daxili aləminin əks edildiyinin şahidi olur. Şeyda Əzizin el şairi kimi tanınmasının səbəbi, onun xalqla yaxın əlaqədə olması, insanların ruhunu yaxşı təniyaraq onların hissələrini, düşüncələrini şeirə çevirməsidir. Onun şeirlərində sadəlik, dərinlik və vətən sevgisi hiss olunur. Şeirlərindəki dərin mənalar və poetik gözəllik, onu öz dövrünün ən diqqətəlayiq sənətkarlarından birinə çevirmiştir.

Şeyda Əziz özünəməxsus üslubu və təsirli poetik dili ilə tanınmışdır. Onun şeirləri, xalq musiqisi və aşiq sənətinə böyük bir ilham vermiş, həmçinin müğənnilərin və aşıqların repertuarına daxil olmuşdur. Bu onun yazdıqlarının həm sənətkarlar, həm də dinləyicilər tərefindən qiymətləndirildiyini və geniş xalq kültəsi tərəfindən maraqla qarşılandığını göstərir.

Şeyda Əzizin əsərləri çox sadə və aydın bir dille yazılmışdır. Lakin bu sadəlik şeirlərə dərin bir mənəvi yük verir. Şair xalq ədəbiyyatının ənənəvi üssülərindən istifadə edir və buna əlavə olaraq, fəlsəfi düşüncələrini əks etdirir. Onun şeirlərində ən çox rast gəlinən mövzular təbiət, həyatın sadəliyi və insanların daxili dünyasıdır. Şeyda Əziz həyatı sadə, lakin dərin mənalarla təqdim edir, insanların təbiətə və bir-birinə olan münasibətlərini poetik şəkildə izah edir. Şeirlərində xalqın söz ehtiyatını, misralarında isə xalq ruhunu hiss etmək mümkündür. Cəmiyyətin sadə təbəqəsindən çıxmış bir insan olaraq, onun şeirlərində insanların həyatını təsvir edən realist bir yanaşma müşahidə edilir. Şeyda Əziz xalqın sadə dillə ifadə etdiyi emosional, sosial məsələləri dərinləndirir. Şairin yaradıcılığından bəzi nümunələrə nəzər salaq:

*Ocqaq adam dost-düşməni tanyar,  
Bacarmayan çox adamı yanyar,  
Namərd adam hər havaya oynayar,  
Onun da dostluğu əmanət olar. ("Olar")*

Və yaxud  
*Hər yetənlə yoldaş olmaq çətindi,  
Halını bilincə qocaldar səni.  
Hansi adam saxavətə büründü,  
Qaldıran hörmətin, ucaldar səni. ("Səni")*

Hər iki qoşmadan verilən nümunələrdə şair dəstləğin yoldaşlığı səmimi, dürüst və təmiz olmasına, dəstlərin bir-birinə qarşı diqqət və ehtiramla yanaşmalarını təlqin edir.

*Gəlib yaz ayları, bahar əyyami,  
Güllü, bənövşəli, lalalı dağlar.  
Bəzəyiib köksünü qızlar, gəlinlər,  
Yudlu, düşərgəli, talalı dağlar.  
Duru göllərində ördəklər üzər,  
Qalın ormanın marallar gəzər.  
Gözəllər səf çəkib sinəni bəzər,  
Qoyun el oylaq olalı, dağlar. ("Dağlar")*

Beş bəndən ibaret olan "Dağlar" şeiri şairin yaradıcılığının ən gözəl nümunələrindən biridir, təbiətə olan sevgi, onun gözəlliyi ilə bağlı duyuguları və təssürtərləri ifadə edir.

(Davamı səh. 8-də)

**Q**orbi Azərbaycanın ayrlımaç parçası olan Vedi rayonu təkcə coğrafi gözəlliyi ilə deyil, həm də tarixi dərinliyi və mədəni zənginliyi ilə seçilən ata-baba yurdalarımızdır. Bu rayonun hər bir kəndinin, hər bir oba, yaylaq, dağ, təpə, çay, bulaq, meşəsinin adının türkmənşəli olması sübut edir ki, bura azərbaycanlıların tarixi yaşayış məskənidir.

Vedi rayonunun Arazqırğı kəndlərindən biri də rayon mərkəzindən 28 kilometr cənub-şərqdə yerləşən və strateji mövqeyinə görə "İrəvanın qapısı" adlandırılaraq Arazdəyən kəndidir.

Arazdəyən kəndi Vedi rayonunu Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ilə birləşdirən əhəmiyyətli nöqtədə yerləşir. Kəndi Sədərək rayonu ilə "Qaraburun" adlanan dağ silsiləsi ayırrır. Bu coğrafi quruluş kəndə həm müdafiə, həm də ticarət baxımından müümü üstünlükler verib.

Azərbaycanın qədim yaşayış məskənlərində olduğu kimi, Arazdəyəndə də əhali əkinçilik, bağçılıq, üzümçülük, maldarlıq və quşçuluqla məşğul olub, burada torpaqla nəfəs alan zəhmətkeş insanlar yaşayırlar.

Arazdəyən təkcə yaşayış məkanı deyil, həm də tarixi bir mərkəz, əzəli türk torpaqlarının canlı parçasıdır.

Arazdəyən kəndinin coğrafi mövqeyi onu ticarət yolları baxımından da əhəmiyyətli bir məkanına çevirib. Tarixən İrəvan-Naxçıvan-Culfə-Təbriz karvan yolu bu kəndin yaxınlığından keçib. Daha sonralar həmin ərazi üzərində İrəvan-Naxçıvan-Bakı avtomobil yolu və İrəvan-Naxçıvan-Bakı dəmiryolu çəkilib. Bu yollar vasitəsilə bölgənin kənd təsərrüfatı məhsulları, xüsusilə üzüm və taxıl İrəvan bazarlarına, Culfaya, Təbrizə və daha uzaq məkanlara daşınır. Göründüyü kimi, Arazdəyən həm coğrafi, həm də iqtisadi baxımdan

bölgənin mühüm kəndlərindən biri olub.

Ösrlər boyu Azərbaycan türkərinin yaşayış-yaratdığı Arazdəyən kəndi milli-mənəvi sərvətləri ilə mədəniyyətimizi zənginləşdirən qədim yurd yeridir.

Bölgənin müxtəlif yerləri kimi, Arazdəyənə də XIX əsrin sonlarından (1897) başlayaraq köçürürlən ermənilər kəndin demografik tərkibinin planlı şəkildə dəyişdirilməsinə hesablanıb.

Bu proses XX əsrin əvvəllərindən intensiv hal alıb, xüsusilə 1948-1953-cü illər deportasiyası zamanı kəndin əsl sakinlərinin - azərbaycanlıların böyük bir hissəsi zorla doğma yurdlarından çıxarılib. 1988-ci il deportasiyasında isə kəndin yerdə qalan sakinləri doğma yurd-yuvalarını tərk etməyə məcbur qalıblar.

Məcburi köçürülmələr təkcə insan talelərini məhv etməyib, həm də mədəni yaddaşın və tarixi balansın pozulmasını hədəfə alıb.

Belə ki, Araz çayının sahilində yerləşməsi, çayın kəndin yanından "dönməsi", axarını dəyişməsi ilə bağlı olaraq, tarixi sakinlər olan azərbaycanlıların dilində yaranan Arazdəyən (Arazdəyən/Arazdönen) adı 1968-ci ildə Ermenistan hökumətinin yerli toponimlərin dəyişdirilməsi siyaseti çərçivəsində erməniləşdirilərək "Erasx" kimi qeydə alınıb.

Yerli tarix və etnoqrafiyaya tamamilə yad olan və sadəcə assimilasiya məqsədi daşıyan bu ad milli-mədəni soyqırımı hadisəsidir.

Arazdəyən kəndi iki hissədən ibarət idi - Yuxarı məhəllə və Aşağı məhəllə. Kənd əhalisinin



Bəhman Hüseynli,  
ADPU-nun Təhsildə təhlil və  
kommunikasiyalar mərkəzinin  
mütəxəssisi, Qərbi Azərbaycan  
İcmasının üzvü

mühüm qismini Vedi rayonunun erməni-dاشnak hücumu nəticəsində dağıdılmış dağ kəndlərindən biri olan, türk mənşəli Haxis kəndindən köçüb gəlmiş azərbaycanlılar təşkil edirdi. Haxisluların kökü, tarixi yaddaşı və sosial əlaqələri Arazdəyənən formalaşmasında mühüm rol oynayıb. Bu əlaqələr o qədər güclü idı ki, kənd sakinləri üçün Haxis təkcə bir keçmiş deyil, həm də yaylaq mövsümündə həyatla dolub-dاشan müqəddəs bir məkan idı.

Tarixə nəzər salsaq, 1921-ci il 13 oktyabr tarixində imzalanmış Qars müqaviləsində Arazdəyən kəndinin adı açıq şəkildə qeyd olunur. Müqavilənin 5-ci maddəsinin 3-cü əlavəsində Naxçıvanın ərazi sərhədləri müəyyənəşdirilərken Arazdəyən kəndi bu sərhədlərin daxilində göstərilmişdir. Bu fakt sübut edir ki, Arazdəyən yalnız Vedi rayonunun deyil, ümumən Naxçıvan-Azərbaycan əlaqələrinin də tarixi bir parçasıdır.

Arazdəyən qonşuluğunda yerləşən kəndlərin (Dəvəli, Avşar, Şirazlı, Qaralar, Kiçik Vedi, Xalisa, Şidli, Taytan, Yengicə, Şıxlər, Armaş, Qarabağlar) hər biri ilə six ailəvi və mədəni, iqtisadi əlaqələri mövcud idи. Bu kəndlər arasında formalşmış sosial bağlar bütövlükdə Vedi bölgəsinin etnik və mədəni harmoniyasını təcəsüm etdirirdi.

Vedi rayonun digər aran kəndləri kimi, Arazdəyənələr üçün də yaylaq köçləri ənənəvi həyat tərzinin ayrılmaz hissəsi idи. Yazın ortalarından etibarən kəndlilər qoyun-quzu sürürləri ilə birləşdə rayonun yüksək dağlıq kəndlərinə, xüsusən Qədili, Qaraxaç, Dibekli, Haxis və digər dağəteyi ərazilərə üz tuturdular. Bu yaylaqlar sərin havası, bol otlaq sahələri və təbii bulaqları ilə seçilirdi. Çadırlar qurular, boz yerlərdə həyat yenidən başlayardı. Yuxarıda qeyd etdik, xüsusilə də Haxis kəndi Arazdəyənlilər üçün yalnız yaylaq deyil, həm də mənəvi qayıdır, atası baba ruhunu yaşıdan müqəddəs bir məkan idи. Çıraqın dağının ətəyindəki bu yaylaqlar keçmişin canlı yaddaşı kimi bu gün də ağızdan-ağıza ötürülür.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin 2021-ci ildə Kəlbəcər rayonunda olarkən Qərbi Azərbaycanın Arazdəyən kəndi haqqında xüsusi qeyd etməsi Arazdəyənlilərdə qürur doğurur.

"O kəndin adı Arazdəyəndir. Azərbaycanlılar deportasiyaya qədər orada daimi yaşayırlar. Ona görə də bütün tarixi adlar bərpə

edilməlidir. Bu adlar müxtəlif kitablarda da öz əksini tapıb". Azərbaycanlılar depo edilməlidir. Bu

Bu çağırış yalnız bir kəndin adının deyil, bir xalqın tarixi hüququnun və mədəni varlığının bərpasına yönəlik, ciddi bir mesajdır.

Dədə-baba yurdumuzun öz adları ilə gələcək nəsillərin istinad yeri olmasına bilən Azərbaycan Prezidenti indiki Ermənistan ərazisində yerləşən bütün tarixi Azərbaycan yaşayış məntəqələrinin əsl adları ilə çağırılmasını xüsusi tövsiyə edir.

Tarixi adaların, mədəni yaddaşın və kollektiv kimliyimizin bərpası bu prosesin ilk addımıdır.

Bu gün biz - Qərbi azərbaycanlılar, Vedibasar, Dərələyəz, Zəngibasar, Göyçə və digər əzəli torpaqlarımızdan deportasiya edilmiş soydaşlarımız yalnız tarixə baxmaqla kifayətlənə bilmərik. Keçmişə boylanmaq, yaddaşı yaşatmaq, torpağın adını, suyun dadını unutdurmaq vacibdir. Lakin dəha vacibi bu yaddaşı gələcəyə daşımaqdır. Bu gələcəyin adı "Qayıdış"dır.

Qərbi Azərbaycan İcması bu gün təkcə siyasi və hüquqi müstəvidə yox, həm də milli yaddaş və kimlik baxımından mühüm bir missiya daşıyır. İcmanın həyata keçirdiyi Qərbi Azərbaycana Qayıdış Konsepsiyası hər bir Qərbi azərbaycanlıının, hər bir arazdəyənlinin, vedilinin, göyçəlilinin, zəngibasarlarının ümumi arzusunu və hədəfi ilə üst-üstə düşür. Bu konsepsiya nəinki torpağa, həm də milli kimliyə qayıdır.

Bu baxımdan biz - Qərbi azərbaycanlılar öz soy-kökümüzə, tarixi torpaqlarımıza sahib çıxməq üçün Qərbi Azərbaycan İcmasının fəaliyyətini ürokən dəstəkləməli, öz sözümüzü deməliyik. Bu dəstək təkcə siyasi akt deyil, həm də mənəvi borc, xalqın viedanının səsi, keçmişə sədəqət, gələcəyə ümidi deməkdir.

Qayıdış mümkünür. Qayıdış bizim haqqımızdır. Qayıdış bizim yolumuzdur.

## QƏRBİ AZƏRBAYCANLI EL ŞAIRİ ŞEYDA ƏZİZ

rin izlər buraxaraq, həm mədəni əsimizin ayrılmaz bir parçasına çevrilmiş, həm də hər nəsil tərəfindən sevgi ilə dirlənilən bir incəsənət əsərinə dönmüşdür. Şeirin mövzusu məhəbbət və sevgi ətrafında dövr edir:

### Gələndə

*Bilirsənmi, səndən niyə küsmüşəm?  
Baxmadın üzümə sizə gələndə.  
Ona görə bu dostluğu pozmuşam,  
Kəm baxırsan üzbaüzə gələndə.*

*Kəm kimi eşq oduna yananam,  
Dostuna dost, düşməninə yamanam.*

*Mən arifəm, işarədən qananam,  
Kəlməni başlayıb sözə gələndə.*

*Seyda deyər, heç dərdimi bilmədin,  
Naz edibsən, bir üzümə güləmdin.  
Vədə verdin, vədəmizə gəlmədin,  
Nə danışdıq gəzə-gəzə gələndə.*

Fikrimə, Azərbaycan ədəbiyyatında tanınmış bir el şairi olan Şeyda Əziz xalqın istəklərini, hissələrini, düşüncələrini, arzularını ifade edərək, həm də özünü bədii və fəlsəfi baxışlarını şeir dilində tərənnüm edən, öz yaradıcılığı ilə xalqın ənənəvi ədəbiyyatına və folkloruna sadıq

qalan, həmçinin yaşadığı dövrün tələblərinə uyğun əsərlər ortaya qoyan bir sənətkardır.

Allahdan babalarımın hər ikisinə rəhmət dileyir, ruhları qarşısında baş əyirəm və inanıram ki, hər ikisinin doğulub boyabaşa çatdıqları tarixi torpaqlarımız olan doğma Qərbi Azərbaycana - gözəlliklər diyarı Dərəcəyə gedəcək və onların ruhlarını şad edə biləcəyəm. Öləkə başçımız cənab İlham Əliyevin qeyd etdiyi kimi, "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdaqlar".

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnmış və "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində ofset üsulu ilə çap olunmuşdur. Tiraj: 200 Sifariş: 1231

(Əvvələ səh.7-də)

Şeyda Əziz təbiətin möhtəşəmliyini və təzəliyini önə çəkərək həm də insanın bu gözəlliklə əlaqəsini, harmoniya içində yaşamağa olan ehtiyacı vurgulayır. Şeirin dildindəki sadəlik və təsvirlər həm təbiət, həm də insanın duyğularına yaxınlıq hissi yaradır.

Şeyda Əzizin "Gələndə" adlı şeiri, onun sadə, lakin dərin mənəli poetik üslubunun gözəl nümunələrindən biridir. Demək olar ki, 100 illik bir tarixə malik olan bu şeir, həmçinin bəstələnmiş mahnısı ilə xalqımızın qəlbini fəth etmiş və bu illər ərzində həm gündəlik həyatda, həm də müxtəlif tədbirlərdə, el şənliklərində müğənnilərimiz tərəfindən sevilə-sevilə ifa olunmaqdır. Bu mahni dövrün müsiqi mühitində də

**Təsisçi və Baş redaktor  
Mahirə Hüseynova**  
*Baş redaktorun müavini  
Leyla Calalova*  
*Məsul katib  
Möhübbət Məmmədov*

**Redaksiya heyəti:  
İbrahim Bayramov**  
**Könül Həsənova**  
**Səməd Vəkilov**  
**Fərrux Rüstəmov**  
**Cəlal Allahverdiyev**

**Azərbaycan Respublikası  
Medianın İnkişaf Agentliyi**  
**Media Reyestri**  
**Şəhadətnaməsi**  
**Qeydiyyat:**  
№: CA61EF8114733BA

**Ünvanımız:**  
Bakı şəhəri, Ü.Hacıbəyov  
küçəsi 68

**Qəzet redaksiyanın kompüter  
mərkəzində yığılıb, səhifələnmış  
və "Azərbaycan Nəşriyyatı"  
MMC-nin mətbəəsində  
ofset üsulu ilə  
çap olunmuşdur.**  
**Tiraj: 200 Sifariş: 1231**